

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nın təsdiq edilməsi haqqında

Qərar № 178

Bakı şəhəri, 28 sentyabr 2005-ci il

«Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli, 242 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2005-ci il, № 9, maddə 869).

6 yanvar 2007-ci il tarixli, [1 nömrəli](#); 19 mart 2007-ci il tarixli, [57 nömrəli](#); 8 oktyabr 2007-ci il tarixli, [161 nömrəli](#); 8 fevral 2008-ci il tarixli, [35 nömrəli](#); 10 iyun 2009-cu il tarixli, [90 nömrəli](#); 30 sentyabr 2009-cu il tarixli, [157 nömrəli](#); 1 dekabr 2009-cu il tarixli, [189 nömrəli](#); 29 mart 2010-cu il tarixli, [53 nömrəli](#); 14 aprel 2010-cu il tarixli, [68 nömrəli](#); 16 iyul 2010-cu il tarixli, [136 nömrəli](#); 23 dekabr 2010-cu il tarixli, [241 nömrəli](#); 31 mart 2014-cü il tarixli, [90 nömrəli](#); 23 oktyabr 2014-cü il tarixli, [352 nömrəli](#); 14 aprel 2015-ci il tarixli, [107 nömrəli](#); 28 yanvar 2016-cı il tarixli, [23 nömrəli](#); 25 fevral 2016-cı il tarixli, [89 nömrəli](#); 11 may 2016-cı il tarixli, [191 nömrəli](#); 2 avqust 2016-cı il tarixli, [291 nömrəli](#); 1 sentyabr 2016-cı il tarixli, [327 nömrəli](#); 18 noyabr 2016-cı il tarixli, [467 nömrəli](#); 26 yanvar 2017-ci il tarixli, [18 nömrəli](#); 28 mart 2017-ci il tarixli, [112 nömrəli](#) Qərarlara əsasən əlavələrlə.

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)

Siyahısı

Sıra №- si	Malların (işlərin, xidmətlərin) adı
1	2
1.	Elektrik enerjisi
2.	Xam neft və neftdən emal olunan əsas məhsullar (<i>idxal olunan ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri istisna olmaqla</i>)
3.	Təbii qaz
4.	Maye qaz (<i>topdansatış</i>)
5.	<i>Dövlət mənzil fondunun yaşayış sahələrindən sosial kirayə və ya kirayə müqavilələri üzrə istifadəyə (kirayəyə), həmin sahələrin saxlanması və təmirinə görə haqlar</i>
6.	<i>Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla), dövlət və bələdiyyə torpaqlarının icarə haqqı, satış qiymətləri, sahələr üzrə məlumatların verilməsi xidmətləri</i>
7.	İçməli və texniki su
8.	İstilik enerjisi
9.	<i>İstilik təchizatı</i>
10.	Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri
11.	Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
12.	Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və <i>hərəkət</i> təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, <i>yükaşıma və dəniz üzgüçülüüyünün təhlükəsizliyi</i>), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili <i>ümumi istifadədə olan</i> nəqliyyatla sərnişin daşıma

	və s.)
12-1.	<i>Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşıma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri</i>
13.	Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksək tezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)
14.	Dövlətə məxsus kommunal-təsərrüfatı sahəsində əsas xidmətlər (mənzil , məhəllədaxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s.)
15.	Dövlətə məxsus təhsil sahəsində xidmətlər (<i>orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi</i> ödənişli əsaslarla kadr hazırlığı (<i>ali təhsil pilləsinin bakalavriat, magistratura səviyyələri, ikinci təhsil</i>), orta ixtisas və <i>ilk peşə-ixtisas təhsili, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması</i> və s.
16.	Dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə tibbi yardım, müayinə, müalicə və sanitariya sahələrdə xidmətlər
17.	Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi)
18.	Hidrometeorologiya xidmətləri
19.	Standartlaşdırma, sertifikatlaşdırma və patentləşdirmə xidmətləri
20.	Karantin tədbirlərinin həyata keçirilməsi xidmətləri
21.	Baytarlıq sahəsində əsas xidmətlər (<i>«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla</i>)
22.	Dövlətə məxsus laboratoriya xidmətləri (<i>malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza və Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qiymətləndirilməsi üzrə laboratoriya və ekspertiza xidmətləri, nəzarət toksikologiya</i>)
23.	Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları)
24.	Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər (<i>«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla</i>)
25.	Zərərli maddələrin daşınması və zərərsizləşdirilməsi xidmətləri
26.	Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər (baş su təmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların, su anbarları, kanallar, kollektorlar və bəndlərin istismarı və s.)
27.	<i>Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri</i>
28.	Dövlət yollarının salınması və saxlanılması xidmətləri

29.	Torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri
30.	Ovçuluq sahəsində (su və meşə heyvanlarının ovlanması, ovçuluq biletinin qiyməti) xidmətlər
31.	Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması
32.	DYPİ-nin xidmətləri (<i>«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla</i>)
33.	Xüsusi rabitə xidmətləri
34.	Dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri
35.	Dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi
36.	Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi
37.	Gəmilərə texniki baxış xidmətləri (<i>«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla</i>)
38.	<i>Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tarifləri, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətləri, büdcə vəsaitləri hesabına maliyyələşən mərkəzi təşkilatların göstərdikləri xidmətlər</i>
39.	Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında <i>Dövlət Dəniz Administrasiyasının xidmətləri («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər istisna olmaqla)</i>
40.	<i>Yaşayış binalarının, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri.</i>
41.	<i>Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlər.</i>
42.	<i>Dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək.</i>
43.	<i>Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanma və gömrük anbarlarında saxlanma ilə bağlı xidmətlər.</i>